

Kafiyə MUSAYEVA
Gəncə Dövlət Universiteti – baş müəllim

H.CAVİD YARADICILIĞININ MƏMMƏD CƏFƏRİN ƏDƏBİ-TƏNQİDİ GÖRÜŞLƏRİNƏ TƏSİRİ

Azərbaycan ədəbi tənqidinin tarixində M.C.Cəfərovun müstəsnə mövqeyi vardır. O, bu sahədə qırıq ildən artıq və aramsız fəaliyyət göstərmişdir. M.C.Cəfərov ədəbi tənqidə mürəkkəb bir dövrdə gəlmişdir. Keçən əsrin 40-ci illərində vulqar-sosiooloji təməyül milli tənqid tariximiz üçün keçilmiş bir mərhələ olsa da, tənqiddə sosioloji amilin üstün mövqedə olması şübhə doğurmayan həqiqətdir. Bu illərdə artıq 20-30-cu illərə məxsus ədəbi mübahisə və döyüslər səngimiş, incəsənətin bütün sahələri, o cümlədən ədəbiyyat kimi, ədəbi tənqid də bütövlükdə sovet platformasına keçmişdi. Tənqid ədəbi prosesi daha çox məfkurəvi istiqamətinə, marksizm-leninizm ideologiyasına, bu ideologiyanın estetik ifadəsi kimi düşüncülən soşrealizma sədaqət tendensiyasına görə qiymətləndirməyə meylli idi. Bununla belə tənqidin sənətkarların yaradıcılığına ifrat sosioloji yanaşmalarдан uzaqlaşmağa çalışması da müşahidə olunmaqdır. Ədəbiyyata, ədəbi qəhrəmənə sinfi mövqedən yanaşma elmi qiymətləndirmədə əsas meyar kimi çıxış edə bilmir, xəlqilik, millilik, beynəlmiləcilik kimi keyfiyyətlər ön mövqeyə keçirdi. Bədii qəhrəmənə münasibətdə onun istehsalat prosesində iştirakçı, qəhrəmanın əmək hayatı, sosializm quruculuğu uğrunda mübarizənin fəal iştirakçısı, partiya və hökümət qərarlarının yerinə yetirilməsində tutduğu fəal mövqe və bu kimi digər məsələlərə daha artıq diqqət yetirilir, dövrün, zamanın, xarapələrin yaradan sosialist insanının müsbət obrazının yaradılmasına xüsusi dəyər verilirdi. Bununla bərabər, nə ideoloji, məfkurəvi tendensiyalar, nə zamanın diktə etdiyi aktual mövzular sənətkarlıq axtarışlarını arxa plana keçirə bilmir, ədəbi qiymətləndirmədə estetikliyin vacib amilə çevriləməsi diqqəti çəkirdi. 40-50-ci illərin ədəbi prosesində ədəbi mübahisə və müzakirələrin mövzusu və predmeti vulqar sosioloji amillərlə yox, əsərlərin ideya-tematik və məfkurəvi istiqaməti ilə sənətkarlığın bir-birini nə dərəcədə tamamlayıb-tamamlaya bilməməsi ətrafında cərəyan edirdi. Sənətkarın yaradıcılığına, ədəbi əsərə yanaşmada iki təməyülü fərqləndirmək mümkün idi. Bir qismən tənqidçilər 30-cu illər tənqidinin təsirindən çıxmaya çətinlik çəkir, eyni zamanda, siyasi rejimin təlqinlərinə tam sədaqət nümayiş etdirərkən sənətkarın yaradıcılığını ideya-tematik və məfkurəvi istiqamətinə görə qiymətləndirməyə üstünlük verir, sənətkarlığı arxa plana keçirirdilər. Lakin fərqli mövqe də müşahidə olunmaqdır id: Əsəri ideya-bədii mükəmməllik və həyat həqiqətinə sədaqət kontekstində qiymətləndirmək meyli. Ədəbi tənqid sahəsində fəaliyyətə başladığı ilk illərdən M.C.Cəfərov yaradıcılığı üçün ikinci meyl daha çox səciyyəvi idi.

M.C.Cəfərov tənqidində bir özünməxsusluq var idi. Onun tənqidçi üslubunda ideoloji-sosioloji meyl aparıcı keyfiyyət kimi təzahür etmirdi. Görkəmli nəzəriyyəçi Y.Qarayev yazır: "Belə ki, fəlsəfi, estetik və sosioloji prinsiplərin vəhdəti, sintezi onun ədəbi hadisəyə tətbiq etdiyi ölçünün, meyarın özünün ünsürləri arasında yaranır. Fəlsəfə, əxlaq və etika problemlərinin siyasi-ictimai bir dərinlik və genişliklə qoyuluşu və həlli baxımından onun əsərləri müasir tənqidimizdə hamidan fərqlənir".

Romantizmə qarşı bir neçə on ildən bəri davam edən birtərəfli, yanlış metodoloji münasibətin dəfi sahəsində monoqrafik miqyasda da artıq müəyyən təşəbbüsler olsa belə, romantikanı və romantizmi öz ideya-məfkurəvi və bədii-estetik dəyərində bərpə etmək vəzifəsi hələ qarşısında durdurdu. Məmməd Cəfərin yeni tədqiqatçıları – "XX əsr Azərbaycan romantizmi və Hüseyin Cavid" mövzusunda yazdığı və doktorluq dissretasiyası kimi müvəffəqiyyətlə müdafiə etdiyi (1963), həmçinin, hələ 40-ci illərdə yazılan və romantizmə yeni münasibətin ilk ifadəsi olan "Səni kim unudar" məqaləsi, daha sonrakı illərin məhsulu olan "Həyatda və ədəbiyyatda romantika", "Klassik romantizm ənənələrimizə münasibətimiz", "Romantizm və onun XX əsrin digər yaradıcılıq metodları ilə qarşılıqlı əlaqələri", "Hüseyin Cavid", "Cavid yaradıcılığının

sənətkarlıq xüsusiyyətləri", "Cavid haqqında söz" və b. Azərbaycan klassik romantizmin tədqiqi sahəsində müasir elmi-metodoloji istiqamətin əsasını qoydu.

Müəllifin, özüne qədərki romantizm ədəbiyyatşunaslığına aid etdiyi dördüncü metodoloji qüsürədən buradan gəlir: onun soləfləri səhər yolla getmiş, romantizmə məxsus ziddiyatlıları, zəiflik və məhdudluqları onu doğurmış tarixi-ictimai şəraitin – XX əsr Azərbaycan gerçekliyinin öz məzmununda axtarmaq və izah etmək yolu ilə getməmişlər. Məmməd Cəfər yenə də konkret-tarixi gerçekliyə - həyat həqiqətinə əsaslanmaq principinə sadıq qalır və tamamilə doğru olaraq göstərir ki, uzun müddət biz bu romantizmin təbliğ etdiyi fikirlərə, ideyalara real hayat əsası olan dünyagörüşü kimi cəmiyyətin müəyyən hissəsinin konkret tarixi şəraitdə yaşadığı əhvali-ruhiyənin bədii ifadəsi kimi baxa bilməmişik. Realistlərdən, realist ədəbiyyatda təbliğ edilən ideyalardan danışında bu ideyaların tarixi, ictimai-siyasi köklərini nəzərəaldigimiz halda, romantikləri "xəyalə əsaslanan" yazıçılar hesab edib, onlara ictimai zəmindən taqrıd edilmiş fördlər kimi baxmışıq. Romantiklərin öz əsərlərində təbliğ etdikləri fikirləri, xüsusən, zamanına görə məhdud olan fikirləri, yalnız onların özüne dəxli olan məhdud fikirlər hesab etmişik. Bu fikirlərin real zəminəsinə fikir verməmişik, yaxud az fikir vermişik.

Konkret nümunə kimi təqnidçi, Birinci imperialist müharibəsinə qədər Azərbaycan romantizmində, o cümlədən, Hüseyin Cavidin əsərlərində təbliğ edilən mücərrəd ümumi məhəbbət ideyası üzərində dayanır, bu ideyanın müəyyən ictimai zəminəsini nəinki təkcə Azərbaycanda, ümumiyyətlə Asiyanyan oyanmasını dövrünün Şərqində axtarır və göstərir ki, cəmiyyətin sıfı şürurca geri qalmış müəyyən hissəsi bu zaman hər cür zülümə, haqsızlığa, hüquqsuzluğa, müstəmləkə əsarətinə, ədalətsiz müharibəyə və sairəyə qarşı ümumi məhəbbət ideyasını təbliğ etməklə xilas olmağa çalışmışdır: "Heç təsadüfi deyildir ki, həmən ümumi məhəbbət ideyasını Rusiyada L.N.Tolstoy, Hindistanda Robindranat Tagor və bir qədər ifrat şəkildə, zülmə müqavimət göstərməmək şəklində Mahatma Handi və başqaları təbliğ edirdilər.

Yaxınlaşan burjua inqilabları qarşısında (Rusiyada və Yaxın Şərqdə) Azərbaycan romantiklərinin nümayiş etdiridiyi coşğun ruh yüksəkliyi, vətənpərvərlik və milli qürur, bütün millətlərin qardaşlığı və ümumi məhəbbət ideyası, "azadlıq, bərabərlik və qardaşlıq" idealları, vətəndaşlıq passivliyinə, kəhnəlmış fəlsəfə və təlimlərə, dina və fanatizmə qarşı amansız nifrət, mövcud quruluşu inkar, utopik gələcəyin tərənnümü və həqiqət axtarılılığı – bizim milli romantizmin belə bir ideya – məfkurə zənginliyi və əlvənliliyi onu vətəndaşlıq romantizmi kimi səciyyələndirmək üçün müəllifə əsas verir. Sənət və poeziya ən qabaqcıl, görkəmli romantiklərin (M.Hadi, H.Cavid, A.Sohbat, A.Şaiq) qələmində böyük vətəndaşlıq vəzifələrinə bilişvəsət xidmət vasitəsinə çevirilir. Poeziyanın vətəndaşlıq gücü məhz bu baxımdan əvvəlki dövrələrə nisbətən daha da qüvvətlənir.

Monoqrafiyada romantizm, hər şeydən əvvəl, xüsusi ideya məzmunu olan bir yaradıcılıq metodu, özünəməxsus vahid, ümumi mövzuya aləmi, problemləri, bədii ifadə vasitələri olan bir ədəbi cərəyan kimi alınır, əsaslandırılır və xarakterizə edilir. Müəllif bu romantizmin poetik əslubunu üzərində durur. Müəyyən ziddiyətlərini qeyd etməklə bərabər, bütünlükdə Azərbaycan romantizmini feal mütərəqqi və mücadiləçi bir romantizm kimi təhlil və təqdim edir.

Ölətə, Azərbaycan romantizmində burjuaziyanın qəbul və təsdiq eləyən motivlər də çoxdur: lakin müasir milli burjuaziyanı yox, bir vaxt Avropa romantizminin özünü də təsdiq etdiyi, yeni doğulan və tarixən hələ mütərəqqi rol oynayan, Avropa burjua həyat tərzini təsdiq edən motivlər. Müasir Qərb burjuaziyasına qarşı isə bu romantizmdə qüvvətli təqnid münasibat vardır.

Romantikaya tipoloji bədii-estetik bir keyfiyyət kimi yanasaq Məmməd Cəfər, Səməd Vurğunun vaxtilə ehtirasla müdafiə etdiyi və artıq müasir nəzəri fikirdə geniş təsbit olunmuş fikrini davam etdirərək bu qənaətə gəlir ki, "... romantik keyfiyyət, romantik əslub, romantik manera yalnız romantizmə aid olmayıb, ümumiyyətlə bədii yaradıcılığa xas olan ümumi estetik bir keyfiyyətdir; bədii yaradıcılığın təbiətinə aid olan ümumi xüsusiyyətlərindən biridir; daha dəqiq desək, bədii yaradıcılığın əsrlər boyu sinəqdan keçmiş imkanlarından biridir". Odur ki, bizim ədəbiyyatımızda zəngin tarixə malik olan klassik romantik ənənələr yeni dövrdə yalnız romantizmin yox, bütünlükdə mütərəqqi bədii təməyüllərin hamisiniñ istinad etdiyi bəddi ərs

olmuşdur: "Yeni əsrə Füzuli sənətindən realistlər də, romantiklər də: Əli Nəzmi də, Məhəmməd Hadi də, Əbü'l Qəmküsər də, Abdulla Şaiq də, Məmməd Səid Ordubadi də, Hüseyin Cavid də eyni dərəcədə təsirlənmişlər".

Məmməd Cəfərin romantika və romantizm haqqında ümumi-nəzəri qənaətləri, onun doktorluq tədqiqatının bir hissəsi kimi yazdığı və sonralar ayrıca kitab şəklində nəşr etdirdiyi "Hüseyin Cavid" əsərində daha da konkretləşir və əyanılışır. Bu əsər bizdə ayrıca bir romantik sənətkarın həyat və yaradıcılıq yoluna həsr olunmuş ilk monoqrafik tədqiqat nümunələrindən biridir.

Poeziya və bədii-fəlsəfi fikir tariximizdə Hüseyin Cavidin mövqeyini alım birinci növbədə onun humanizm və beynəlmiləcilik idealları ilə, onun nəcib, vüsstü bir vətənpərvərlik ehtirasları ilə qıymətləndirərək ümumiləşdirir: "Cavid özünün müəyyən əsərlərinin materialını, mövzusunu başqa xalqların həyatından alsa da, bu əsərlərin ruhu, onlarda təbliği edilən bütün mütərəqqi fikirlərin mənbəyi yenə də onun mənsub olduğu xalq, vətən, şairin öz sözü ilə "sevgili anası" olmuşdur". Bir tənqidçi və ədəbiyyatşunas kimi Məmməd Cəfərin realist və romantik ruhda yazdığını əsərləri qatı sərhədlərə ayırmak mümkün olmadığı kimi, onun əsərlərini "müsəsirlək" və "tarixilik" bölgüllerinə siğdırmaq da çox çətindir.

Hüseyin Cavid haqqında sağlığında da, ölümündən və bərətindən sonra da xeyli xatirə və məqalələr yazılıb. Dəhşətlisi odur ki, dövrün qəzəbli diktələri bəzən Cavidin müsəsirlərini can qorxusuna salaraq yalan, riya yazmağa məcbur edib. O illərin "Ədəbiyyat qəzeti"ni vərəqləyəndə, Cavidin ünvanına tuşlanmış şeirləri oxuyanda inanmağın gelmir ki, belə bir qüdrətli dramaturq "Sən şahların sinisini yaladın", "Sənin yazdıqların özündən qabaq öldü" demək mümkün imiş. Yaxşı ki, dünyanın dəyişen vaxtı geldi. Yaxşı ki, Cavidin məhəbbəti susmuş üzəkləri dilə gətirdi. Bütün bu yazılanların, deyilənlərin arasında iki şəxsin münasibəti daha səmimi, daha təsirli, doğrudur. Böyük şairin ömür-gün dostu Mişkinaz xanının "Cavidi xatırlayarkən" adlı xatirəsini oxuduqda ustadin canlı portreti göz öündə dayanır. Bu yazidan sonra sanki başqa bir məqaləni, xatirəni oxumağa ehtiyac duyulmur. Çünkü Cavid necə varsa, geyimindən, yerindən, vərdişlərindən, ta yazı-pozusuna, dost-tanışına münasibətinə qədər Mişkinaz xanının xatirələrində öz əksini tapıb. Cavidin həyatında, yaradıcılığında, daha doğrusu, onun xalqımıza qaytarılmasında, təbliğ və təşviqatında önemli yeri ümummilli lider Heydər Əliyev tutur. Məhz bu böyük insanın qayğısı və diqqəti nəticəsində Hüseyin Cavidin 100 illik yubileyi Azərbaycanda təntənə ilə keçirildi. Heydər Əliyevin böyük səyləri və cəsarəti sayəsində Hüseyin Cavidin cənəzəsi 1982-ci ildə Azərbaycana gətirilərək doğulduğu Naxçıvan torpağında daftn olundu. Məhz Heydər Əliyevin şəxsi təşəbbüsü və himayışı ilə 1996-cı ildə Hüseyin Cavid məqbərəsi tikildi, Bakıda Hüseyin Cavidin ev-muzeyi açıldı. 120 illik yubileyinin təntənəli keçirilməsi də Hüseyin Cavidin adı ilə bağlanan üçüncü böyük sevinc idi ki, məhz dövlət müstəqilliyimizi qazandıqdan sonra baş tutdu.

Cavidin söykəndiyi həqiqətin bircə mənası olub: xalqını, millətini azad, xoşbəxt, vətənini isə sivil dövlətlərin sırasında görmək! Bu həqiqəti tapmaq və ona qovuşmaq yolunda Cavid dövrünün sərt qadağaları, sədləri ilə üzəbəz dayanıb. Onun bədii düşüncəsi, yazıları sənət tariximizin əvəzsiz nümunələrindən biridir. Ümummilli lider Heydər Əliyev unutulmaz dramaturqun yaradıcılığını çox yüksək dəyərləndirərək demişdir: "Hüseyin Cavidi Şərqi Şekspiri adlandırmır. Ancaq onu bəlkə də Höte ilə müqayisə etmək düzgün olardı. Əsərlərindəki fəlsəfi fikirlərinə görə, ola bilsin, Cavid Şekspirdən də yüksək səviyyəyə qalxmış adamdır. Xalqımız, tariximiz nə qədər yaşayacaqsə, Hüseyin Cavidin irsi də o qədər yaşayacaqdır, yaratdığı əsərlər Azərbaycan xalqının milli sərvətidir".

Böyük Cavidin çoxşaxəli ədəbi yaradıcılığında, habelə geniş ictimai-pedaqoji ərsində insan konsepsiyası, onun aqlı, mənəvi, əxlaqi-iradi və fiziki tərbiyəsi mühüm yer tutur. Cavid görə, kamil insanı fiziki-cismanı baxımdan yetkin olmadan təsəvvür etmək qeyri-mümkündür. Odur ki, böyük maarifçi öz pedaqoji fəaliyyətində ahəngdar və hərtərəfli nəşlin yetişdirilib formalaşmasında fiziki tərbiyə və sağlamlıq məsələlərinə lazımi diqqətin artırılmasının zəruriliyini xüsusi qeyd edirdi.

Keçən əsrin əvvəllərində xalqımızın maariflənməsi yolunda misilsiz xidmətləri olmuş Cavid Naxçıvan, Tiflis, Bakı və s. kimi şəhərlərdə gənc nəslin təlim-tərbiyəsi işində müəllim kimi böyük fəaliyyət göstərmişdir. Cavid millətimizin gələcəyi olan övladlarımıza taleyi, bütövlükdə türk gəncliyi, çağdaş Turan dövlətinin möhtəşəmliyi və əzəmətini yüksəldərək cocuqların geniş ensiklopedik biliyi, dərin edudisiyaya və dünyagörüşünə malik olmaq arzusu ilə yanındır.

Böyük maarifçi, humanist insan və alovlu vətəndaş Hüseyin Cavid millətinin cocuqlarına şənlik, fərəh və şadlıq gətirən fiziki inkişafı, fiziki möhkəmliyi, hər şeydən öncə, onların həyatının başlıca qayəsi kimi təsbit edirdi. O, insanı istər cismən, istərsə də ruhən sağlam, gümrəh, nikbin həyata hazır çox qərəzli bir varlıq kimi görmək istəyirdi.

ƏDƏBİYYAT:

1. Məmməd Cəfər. XIX əsr rus ədəbiyyatı. I cild, V Bakı, 1970; II cild Bakı 1974.
2. Məmməd Cəfər. Azərbaycan rus ədəbi əlaqələri tarixindən. Bakı 1964.
3. Məmməd Cəfər. Rus klassikləri. Bakı 1964.
4. Məmməd Cəfər. Seçilmiş əsərləri. 2 cilddə, Bakı 1974.
5. Yaşar Qarayev. Ədəbi üfüqlər. Gənclik, Bakı, 1985.
6. Yusif Yusifov. Ulduzların karvan yolu. Gəncə 2001.

SUMMARY

A consistent interest in the creativity of national and Russian classics is the evidence of M.J.Jafarov's literary historian, the great potential of literary scholar, the depth and universality of scientific thinking. During the period of Soviet literary criticism, including the national literary criticism and romanticism in critical criticism, M.J.Jafarov's monographs on the 20th century Azerbaijani romanticism - "Hussein Javid" and "Romance in Azerbaijani Literature", by representatives of this literary movement and aesthetic principles his numerous articles, scientific sessions and congressional reports prove that he is interested in literary interest in literature, insistent in creating an objective and systematic scientific picture of national literary process.